

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
  
dos. Zaur Məmmədov  
" " 2025-ci il

**Fənn sillabusu**

İxtisas: **050709**—“Torpaqşunaslıq və aqrokimya”

Fakültə: “Aqrar və mühəndislik”

Kafedra: “Aqrar elmlər”

**I. Fənn haqqında məlumat:**

Fənnin adı: “**Torpaqların aqroekoloji qiymətləndirilməsi**”. Program “Baytarlıq və aqrar fənlər” kafedrasında (14.09.2018-ci il tarixində 01 sayılı prot.) müzakirə edilərək təsdiq olunmuşdur.

Kodu: **IPF-B22**

Tədris ili: III (2024-2025)

Semestr: VI (yaz)

Tədris yükü: Cəmi 70 saat. Auditoriya saatı 24 saat (14 saat mühazirə, 10 saat laboratoriya).

Tədris forması: Qiysi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 7

Auditoriya N: 312

Saat: I-III gün 1 və 2-ci saat mühazirə və 1-ci saat laboratoriya

**II. Müəllim haqqında məlumat:**

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Əkbərova Ülkər Zakir qızı, a.ü.f.d., dosent  
Məsləhet günləri və saat: IV gün 14<sup>00</sup>.

E-mail ünvanı: ulkarcoqrafiya@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

**III. Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

**Əsas**

1. Məmmədov Q.Ş., Məmmədova S.Z., Şabanov C.Ə. Torpaqların ekoloji monitorinqi. “Bakı Universiteti” nəşriyyatı, 2017., 215 s.
2. Məmmədov Q.Ş., Quliyev V.A. Azərbaycanın Şimal-Şərq əkinçilik zonası torpaqlarının qiymətləndirilməsi. Bakı, Elm. 2002., 228 s.
3. Məmmədov Q.Ş., Yusifova M.M. Üzümaltı torpaqların ekoloji münbitlik modeli. Bakı, Elm, 2001., 47 s.
4. Məmmədova S.Z. Lənkəran vilayətinin torpaq ehtiyatları və bonitirovkası. Bakı, Elm. 2003., 114 s.
5. Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatları. Bakı, Elm, 2002., 132 s.
6. İsmayılov A.İ. Torpaqların konseptual diaqnostik modelləri. Bakı, Elm., 2000., 274 s.
7. Məmmədov S.Z., Cəfərov A.B. Torpağın münbitlik xassəsi. Bakı, Elm, 2005., 278 s.
8. Babayev M.P., Cəfərov A.B. və baş.Xalq təsərrüfatı torpaqlarının öyrənilməsi, istifadəsi və bonitirovkasına dair tövsiyyələr. Bakı, 2000., 88 s.

**Əlavə:**

1. Babayev A.N. Azərbaycanın bəzi torpaq-iqlim bölgələrində torpaq proseslərinin və torpaqların münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması. Avto. Referat. K.e.d., Bakı, 2995., 34.s.

2. Yusifova M.M. Arazboyu üzümaltı torpaqların ekoloji münbitlik modeli. Avto.referat b.e.n., Bakı, 2000, 23s.

3. Болгаков Д.С. Агроэкологическая оценка похотовых почв. М.: РАСХИ, 2002, стр.251.

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən başqa fənlərin tədrisi vacib deyil.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Azərbaycanda təbii və kənd təsərrüfatı istifadəsində olan torpaq qruplarını və landşaft komplekslərini aqroekoloji qiymətləndirmək, torpaq monitorinqi əsasında torpaqların münbitlik göstəricilərinin çoxillik dəyişkənliliyinin səbəblərini aşkarlamaq və münbitliyinin aqroekoloji modellərini qurmaqdır. Ona görə də torpaqların bonitirovkasına dair işlər ayrı-ayrı təsərrüfatlar, rayonlar və bütün respublika səviyyəsində həyata keçirilməlidir. Bonitirovkanın məqsədi – torpağın istehsal səviyyəsinin vahid kəmiyyət sisteminin və prinsiplərinin torpaq kadastrının aparılması üçün əsaslandırılmasıdır. Aqroekoloji qiymətləndirilmənin obyekti kimi torpaq, təbii landşaftın başqa elementləri ilə müqayisədə vacib üstünlük'lərə malikdir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** 1.Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır addır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal – tələbə keçirilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal – tələbə keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir;
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal – tələbə keçirilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal – tələbənin cavabı əsasən düzgündür;
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var;
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhflərə yol verir;
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal – tələbənin suala cavabı yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən aşağı olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında):

| №  | Bal      | Qiymət     |       |
|----|----------|------------|-------|
|    |          | Sözlə      | Hərfə |
| 1. | 91 - 100 | əla        | A     |
| 2. | 81 - 90  | çox yaxşı  | B     |
| 3. | 71 - 80  | yaxşı      | C     |
| 4. | 61 - 70  | kafi       | D     |
| 5. | 51 - 60  | qənaətbəxş | E     |

|    |                   |            |   |
|----|-------------------|------------|---|
| 6. | 50 və ondan aşağı | qeyri-kafi | F |
|----|-------------------|------------|---|

**IX. Davranış qaydalarının pozulması:** Tələbə universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X.Təqvim mövzu planı:** Mühazirə 14 saat, laboratoriya 10 saat

| No | Mühazirə  | Saat | Tarix |
|----|---|------|-------|
| 1  | <p><b>Mövzu 1:</b> Müasir cəmiyyətdə ekoloji problemlərin rolu. Azərbaycan respublikasının torpaq ehtiyatları<br/>Plan:</p> <ol style="list-style-type: none"> <li>Ekologiya haqqında anlayış</li> <li>Təbiət və cəmiyyətin bilavasitə və eks əlaqəsi</li> <li>V.I.Vernadskinin noosfer haqqında təlimi</li> <li>Ekoloji monitoring haqqında anlayış</li> <li>Azərbaycanın torpaq örtüyü strukturunun coğrafi qanuna uyğunluğu</li> <li>Azərbaycan torpaqlarının kateqoriyaları və təsərrüfat yerləri</li> </ol> <p><b>Ədəbiyyat və mənbə:</b> [1, 2, 3]</p>  | 2    |       |
| 2  | <p><b>Mövzu 2:</b> Torpaqların antropogen deqradasiyası. Torpaqların su və külək eroziyası ilə itirilməsi. Torpaqların həddindən artıq kipləşməsi<br/>Plan:</p> <ol style="list-style-type: none"> <li>Torpaqların antropogen deqradasiyası haqqında anlayış</li> <li>Biosferin antropogen deqradasiyası</li> <li>Torpaqların antropogen deqradasiyasının səbəbləri və növləri</li> <li>Torpağın su və külək eroziyası</li> <li>Kökyayılan torpaq qatın kipləşməsi</li> <li>Texnikanın təsiri ilə torpağın kipləşməsi</li> <li>Torpaqların həddindən artıq nəmlənməsi</li> </ol> <p><b>Ədəbiyyat və mənbə:</b> [3, 6, 2]</p>  | 2    |       |
| 3  | <p><b>Mövzu 3:</b> Torpaqların kimyəvi xassələrinin deqradasiyası. Torpaqların çirkənməsi. Torpaqların metallar və metalloidlərlə çirkənməsi<br/>Plan:</p> <ol style="list-style-type: none"> <li>Torpaqların dehumifikasiyası</li> <li>Torpaqdan qida elementlərinin itirilməsi</li> <li>Çirkəndirici maddələr haqqında ümumi məlumat</li> <li>Çirkəndirici maddələrin növləri, onların mənbəyi və torpaqların vəziyyətinə təsiri</li> <li>Ətraf mühitin karbon, kükürd, azot oksidləri ilə çirkənməsi</li> <li>Torpaqların metallarla çirkənməsi</li> <li>Torpaqların pestisid qalıqları ilə çirkənməsi</li> <li>Torpaqların neft və neft məhsulları ilə çirkənməsi</li> <li>Torpaqların radioaktiv çirkənməsi</li> </ol> <p><b>Ədəbiyyat və mənbə:</b> [2, 5, 7]</p> | 2    |       |
| 4  | <p><b>Mövzu 4:</b> Torpaqların mikrobioloji xassələrinin deqradasiyası. Səhralaşmaya səbəb olan antropogen fəaliyyət və təbii amillər. Ekosistemlərin deqradasiyasının kompleks növləri<br/>Plan:</p> <ol style="list-style-type: none"> <li>Torpaq mikroorganizmlərinin ekosistemdə rolü</li> </ol>  | 2    |       |

|   |  |   |  |
|---|--|---|--|
|   | <p>2. Çırklendirici maddələrin torpaq mikroorganizmlərinin fəaliyyətinə təsiri</p> <p>3. Torpaqların ağır metallarla çırklənməsinin ən mü-hüm xassələri</p> <p>4. Neftlə çırklənmənin torpağın mikrobioloji xassələrinə təsiri</p> <p>5. Səhralaşmaya səbəb olan antropogen fəaliyyət</p> <p>6. Səhralaşmanın artmasına təsir edən təbii amillər</p> <p>7. Otlaq torpaqların deqradasiyası</p> <p>8. Suvarılan ərazilərdə torpaqların deqradasiyası</p> <p><b>Ədəbiyyat və mənbə:</b> [2, 5, 8]</p>  |   |  |
| 5 | <p><b>Mövzu 5:</b> Torpaqların ekoloji monitorinqi. Çırklənmiş torpaqların monitorinq növləri. Torpaqların çırklənməsinə nəzarət etmək üçün müəyyən edilən göstəricilər. Torpaqlarda çırklendirici maddələrin miqdarının sanitar-gigiyena normalaşdırılması</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Torpaq-ekoloji monitorinqi haqqında anlayış</li> <li>2. Torpaq-ekoloji monitorinqin göstəriciləri</li> <li>3. Torpaq-ekoloji monitorinqin növləri</li> <li>4. Torpaq-ekoloji monitorinqin obyekti</li> <li>5. Lokal, regional, fon və qlobal monitorinq</li> <li>6. Torpaqların vəziyyətinin biokimyevi göstəriciləri</li> <li>7. Çırklənmiş torpaqların vəziyyətinin pedokimyevi göstəriciləri</li> <li>8. Çırklənmiş torpaqların vəziyyətinə nəzarət zamanı sınaq məntəqələrinin seçilməsi</li> <li>9. Sanitar-gigiyena normalaşdırılması</li> <li>10. Biogeokimyevi normalaşdırma</li> <li>11. Ekoloji risk konsepsiyası əsasında çırklənmiş torpaqların vəziyyətinin normalaşdırılması</li> <li>12. Ekosistem normalaşdırma</li> </ol> <p><b>Ədəbiyyat və mənbə:</b> [3, 5, 8, 9]</p> | 2 |  |
| 6 | <p><b>Mövzu 6:</b> Kompleks ekoloji monitorinqin növləri. Torpaqların mikrobioloji vəziyyətinin monitorinqi. Torpaqların məhsuldarlıq qabiliyyətinə görə monitorinqi (bonitirovka)</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Səhralaşmaya məruz qalmış ekosistemlərin monitorinqi</li> <li>2. Otlaq torpaqların deqradasiyasının qiymətləndirilməsi</li> <li>3. Torpağın irriqasiya-meliorativ monitorinqi</li> <li>4. Torpaqların deqradasiya dərəcəsinin integrallı qiymətləndirilməsi</li> <li>5. Torpaqların bioloji deqradasiyasının göstəriciləri</li> <li>6. Mikroorganizmlərin patogen formalarının miqdarı</li> <li>7. Torpaqların fermentlərlə zənginləşmə dərəcəsi</li> <li>8. Torpaqların məhsuldarlıq qabiliyyətinə görə keyfiyyətinin müqayisəli qiymətləndirilməsi</li> <li>9. Qaratorpaqların humus vəziyyətinin deqradasiya dərəcələrinin qiymətləndirilməsi</li> <li>10. Distansiya torpaq-ekoloji monitorinqi</li> </ol> <p><b>Ədəbiyyat və mənbə:</b> [3, 5, 8, 9]</p>  | 2 |  |

|              |   |   |              |
|--------------|---|---|--------------|
| 7            | <p><b>Mövzu 7:</b> Azərbaycanda torpaq-ekoloji monitoringin təşkili. Torpaq-ekoloji monitoringin perspektivləri Plan:</p> <ol style="list-style-type: none"> <li>1.Azərbaycanda torpaq üzərində ekoloji monitoringin təşkilinin elmi-nəzəri və hüquqi əsasları</li> <li>2.Azərbaycanın hövzədaxili ərazilərində torpaqların ekoloji monitoringi</li> <li>3.Lənkəran vilayətinin əsas çay hövzələrində torpaq münbitliyinin ekoloji monitoringi</li> <li>4.Gəncəçay və Şəmkirçay hövzələrində torpaqların ekoloji monitoringi</li> <li>5.Türyançay-Göyçay hövzəsi torpaqlarının münbətlilik göstəriciləri üzərində ekoloji nəzarət</li> <li>6.Böyük Qafqazın şimal-şərq hissəsinin hövzədaxili ərazilərində torpaqların ekoloji monitoringi</li> <li>7.Ekoloji monitoring metodlarının təkmilləşdirilməsi</li> <li>8.Torpaqların Qırmızı Kitabının hazırlanması</li> </ol> | 2 |              |
| <b>Cəmi:</b> |   |   | <b>14 s.</b> |

| No | Laboratoriya işləri   | saat           | tarix |
|----|---|----------------|-------|
| 1  | Torpaq eroziyasının öyrənilmə üsuları   | 2              |       |
| 2  | Kökyayılan torpaq qatın kipləşmə səbəbləri, torpaq kipliyinin öyrənilməsi         | 2              |       |
| 3  | Torpaqların dehumifikasiyası, torpaqda qida elementlərinin miqdarının öyrənilməsi | 2              |       |
| 4  | Torpaqların metallarla və pestisid qalıqları ilə çirkənməsinin öyrənilməsi        | 2              |       |
| 5  | Torpaqların neft və neft məhsulları ilə və radioaktiv maddələrlə çirkənməsi       | 2              |       |
|    | <b>Cəmi:</b>  | <b>10 saat</b> |       |

**XI. Fənn üzrə tələblər:** Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətləri, bonitirkası və ekoloji qiymətləndirilməsi. Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, ekoloji münbətlilik modeli, torpaqların aqroekoloji rayonlaşdırılması, torpaq münasibətlərinin elmi təhlili. Torpaq münbətliliyinin yüksəldilməsi, bitkilərin qida maddələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübərləmə sisteminin və torpaqların ağır metallarla çirkənmə səviyyəsi müəyyənləşdirir.

#### **XII. Fənn üzrə təlim nəticələri (FTN)**

**FTN 1.** Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətləri, bonitirovkası və ekoloji qiymətləndirilməsini bilməli

**FTN 2.** Azərbaycan Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, ekoloji münbətlilik modeli, torpaqların aqroekoloji rayonlaşdırılması, torpaq münasibətlərinin elmi təhlilini bacarmalı

**FTN 3.** Torpaq münbətliliyinin yüksəldilməsi, bitkilərin qida maddələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübərləmə sisteminin və torpaqların ağır metallarla çirkənmə səviyyəsi müəyyənləşdirməli

**FTN 4.** Azərbaycan torpaq ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsaslarla işlənməsini bilməli

**FTN 5.** Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsaslarla yerinə yetirməli

**FTN 6.**Torpaqların ekoloji münbitlik modelini qurmalı, parametrlərinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsinin aparılması

**XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

---

---

---

**XIV: Kollekvium sualları:**

1. Ekoloji monitoring haqqında anlayış
2. Torpaqların antropogen deqradasiyasının səbəbləri və növləri
3. Torpağın su və külək eroziyası
4. Texnikanın təsiri ilə torpağın kipləşməsi
5. Torpaqların həddindən artıq nəmlənməsi
6. Torpaqların dehumifikasiyası
7. Torpaqdan qida elementlərinin itirilməsi
8. Çırkləndirici maddələrin növləri, onların mənbəyi və torpaqların vəziyyətinə təsiri
9. Torpaq-ekoloji monitoringin növləri
10. Səhralaşmaya məruz qalmış ekosistemlərin monitoringi

**XV. İmtahan sualları:**

**I blok**

1. Ekoloji monitoring haqqında anlayış
2. Azərbaycanın torpaq örtüyü strukturunun coğrafi qanuna uygunluğu
3. Azərbaycan torpaqlarının kateqoriyaları və təsərrüfat yerləri
4. Torpaqların antropogen deqradasiyası haqqında anlayış
5. Torpaqların antropogen deqradasiyasının səbəbləri və növləri
6. Torpağın su və külək eroziyası

**II blok**

7. Kökyayılan torpaq qatın kipləşməsi
8. Texnikanın təsiri ilə torpağın kipləşməsi
9. Torpaqların həddindən artıq nəmlənməsi
10. Torpaqların dehumifikasiyası
11. Torpaqdan qida elementlərinin itirilməsi
12. Çırkləndirici maddələrin növləri, onların mənbəyi və torpaqların vəziyyətinə təsiri

**III blok**

13. Ətraf mühitin karbon, kükürd, azot oksidləri ilə çırklənməsi
14. Torpaqların metallarla çırklənməsi
15. Torpaqların pestisid qalıqları ilə çırklənməsi
16. Torpaqların neft və neft məhsulları ilə çırklənməsi
17. Torpaqların radioaktiv çırklənməsi
18. Çırkləndirici maddələrin torpaq mikroorganizmlərinin fəaliyyətinə təsiri

**IV blok**

19. Neftlə çırklənmənin torpağın mikrobioloji xassələrinə təsiri
20. Səhralaşmaya səbəb olan antropogen fəaliyyət
21. Suvarılan ərazilərdə torpaqların deqradasiyası
22. Torpaq-ekoloji monitoringin növləri

23. Çırklənmiş torpaqların vəziyyətinə nəzarət zamanı sınaq məntəqələrinin seçilməsi

24. Səhralaşmaya məruz qalmış ekosistemlərin monitorinqi

**V blok**

25. Otlaq torpaqların degradasiyasının qiymətləndirilməsi

26. Torpağın irriqasiya-meliorativ monitorinqi

27. Torpaqların bioloji degradasiyasının göstəriciləri

28. Qaratorpaqların humus vəziyyətinin degradasiya dərəcələrinin qiymətləndirilməsi

29. Azərbaycanda torpaq üzərində ekoloji monitorinqin təşkilinin elmi-nəzəri və hüquqi əsasları

30. Azərbaycanın hövzədaxili ərazilərində torpaqların ekoloji monitorinqi

“Torpaqların aqroekoloji qiymətləndirilməsi” fənninin sillabusu 050709 - “Torpaqşunaslıq və aqrokimya” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus “Aqrar elmlər” kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il tarixli iclasında təsdiq olunmuşdur, protokol № 04).

Fənn müəllimi:  dos.Ü.Z.Əkbərova

Kafedra müdürü:  dos.İ.C.Kərimov

